

Xəstəlik sinifi (XBT-10)	I Qan dövranı sisteminin xəstəlikləri
---------------------------------	--

İlkin versiyanın tərtibatçı (İSİM)	Əlizadə İ.
---	-------------------

XBT-10 rubrikası	
I44.0	Birinci dərəcəli qulaqcıq-mədəcik blokadası
I44.1	İkinci dərəcəli qulaqcıq-mədəcik blokadası
I44.2	Tam qulaqcıq-mədəcik blokadası
I45.2	İkidəstəli blokada
I45.3	Üçdəstəli blokada
I49.5	Sinus düyünün zəifliyi sindromu

Müalicə

AMPUTATOR MÜALİCƏ TAKTİKALARI

Kardiostimulyatorun(EKS) quraşdırılmasından əvvəl qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadasının kəskin inkişafı , sinus düyününün zəifliyi sindromu üçün əsas dərmanların siyahısı (mütləq tətbiq, 100% ehtimal)

Dərman vasitəsi	Dozalar, tətbiq yolu
0,1% atropin sulfat məhlulu 1 ml	1 mq venadaxili
1% fenilefrin məhlulu 1 ml	1 ml venadaxili damcı
0,18% epinefrin məhlulu 1 ml	1 mq venadaxili damcı

Xəstəxanaya yerləşdirmədən əvvəl ambulator şəraitdə göstərilən dərman müalicəsi:

Əsas dərmanların siyahısı (100% istifadə ehtimalı ilə).

№	Əsas dərman vasitələri	Gündəlik miqdarı	İstifadə müddəti	İstifadə ehtimalı
1	0,1% atropin sulfat məhlulu 1 ml	1-2	1-2	100%

Əlavə dərman vasitələrinin siyahısı (tətbiq ehtimalı 100%-dən az)

№	Əlavə dərman vasitələri	Gündəlik miqdarı	İstifadə müddəti	İstifadə ehtimalı
1	0,5% dopamin məhlulu 5 ml	1-2	1-2	50%
2	0,18% epinefrin məhlulu 1 ml	1	1-2	50%
3	1% fenilefrin məhlulu 1 ml	1-2	1-2	50%

Atropin (Atropine)

Dopamin (Dopamine)

Fenilefrin (Phenylephrine)

Epinefrin (Epinephrine)

Müalicənin digər növləri: (tibbi xidmətin bütün səviyyələrində)

Hemodinamik əhəmiyyətli bradikardiya üçün:

- xəstəni aşağı ətraflarını 20° bucaq altında qaldıraraq yerləşdirmək (ağciyərlərdə aydın tıxanma yoxdursa);
- oksigen terapiyası;
- zəruri hallarda (xəstənin vəziyyətindən asılı olaraq) - qapalı ürək masajı və ya döş sümüyünə ritmik vurma ("yumruq ritmi");

- AV blokadasına səbəb ola bilən və ya pisləşdirə bilən dərmanların (beta-blokatorlar, yavaş kalsium kanal blokatorları, I və III sinif antiaritmik preparatlar, diqoksin) dayandırılması lazımdır.

ƏDƏBİYYAT:

Нарушения проводимости сердца (АВ-блокада). Клинические протоколы МЗ РК - 2014 (Казахстан) Available from:

<https://ref.az/2EkSD2m>